



Qardaşlıq köməyi: Nuru Paşa Bakıya azadlıq gətirdi

1918-ci ilin sentyabri... Bakı uğrunda mübarizə getdikcə şiddətlənirdi. Sentrokaspi və daşnak liderləri şəhəri heç cür əldən vermək istəmir, onu azad etmək arzusunda olanlar düşmənin müqavimətini qıraraq Bakıya daxil olmaq üçün plan hazırlayırdı...


Rusiyada 1917-ci ildə baş verən Oktyabr inqilabından və bunun nəticəsində bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Osmanlı dövləti Cənubi Qafqazda fəallığını artırıldı. Bu işdə Baş komandan vəkili Ənvər Paşanın və üçüncü Ordu komandanı Vəhib Paşanın xüsusi rolü vardı. Məhz Ənvər Paşanın təklifi ilə Vəhib Paşa 1918-ci il yanvarın 9-da Qafqazdakı rus hərbi qüvvələrinin müvəqqəti komandanı, gürcü generalı Odişelidzeyə məktubla müraciət etmiş, Zaqqafqaziya hökmətinin Brest-Litovsk sülh danışıqlarında iştirakinin vacibliyini bildirmiş və bu zaman Zaqqafqaziya hökmətinin tanınmasına Osmanlı dövlətinin kömək edəcəyini bildirmişdi. Sonrakı dövrə Osmanlı dövləti Qafqazla bağlı siyasetini davam etdirməyə başladı.

Bu ərefədə, Azərbaycandan olan milli qüvvələr də Osmanlı dövlətindən yardım almaq üçün əlaqələr qurmağa çalışırdı. Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə təşkil olunmuş nümayəndə heyətinin Türkiyəye səfərindən sonra bu əlaqələrin ilk bəhərləri görünmeye başladı. Ənvər Paşa bolşevik inqilabından sonra Qafqazda yaranmış vəziyyətdən yararlanaraq Berlin müqaviləsi ilə itirilmiş Qars, Ərdəhan və Batumu geri qaytarmaq, həm də Azərbaycan və Cənubi Qafqazda Osmanlı himayəsində müstəqil dövlətlər qurmaq siyasetinin fəal tərəfdarı idi. Məhz belə məqamda Osmanlı dövləti Qafqaza ordu göndərməyi qərara alır və Ənvər Paşa bu ordunun komandanlığına öz qardaşı Nurunu təyin edir. Əvvəlcə ona diviziya generalı, sonra paşa (general) rütbəsi verilir. Bu təyinatdan sonra Nuru Paşa 1918-ci il martın 25-də Mosula, oradan isə Gəncəyə gəlir və Qafqaz İslam Ordusunu yaratmağa başlayır. Qeyd edək ki, Nuru Paşa Gəncəyə mayın 25-də gəlib çatmışdı.

Azərbaycanın görkəmlı dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə Nuru Paşanın Gəncəyə gəlisiñi belə qeyd edirdi: "Cənubi Qafqaz nümayəndələri ilə türk nümayəndələri Batumda müzakirələr apararkən Nuru Paşa ilə bərabər tabeliyində olan bir çox zabitlər İran və Qarabağ istiqamətindən Gəncəyə daxil oldular. O zaman müdhiş bir anarxiyaya məruz qalan, digər tərəfdən də bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuru Paşanı göydən enmiş xilaskar bir məlek kimi qəbul etmişdi".

Nuru Paşa Gəncəyə gəldikdən sonra burada

və ətraf bölgələrdə olan müqavimət dəstələrini təşkilatlaşdırmağa başladı. O, Gəncədəki vəziyyəti öyrəndikdən sonra Üçüncü Ordu Komandanlığının tarixi əhəmiyyətli bir məlumat göndərmişdi. Nuru Paşanın üçüncü ordu komandanı Vəhib Paşa yazardığı məktubda bildirilirdi: "Gəncədə Milli Kolordu (hərbi birlilik) adında təşəkkül edən 600 nəfərlik bir qüvvə vardır. Bakıya qarşı da Kürdəmir stansiyasında knyaz Moğala adında bir gürcü zabitinin komandası altında 400-ə qədər əsgər vardır. Bakı qətlamında gürcülerin müsəlmanlarla təşixi-məsai etmələrinə bir əlamət və müsəlmanlarla bir cəmile olaraq Tiflisdən göndərilmiş olan bu əsgərlərin 300-dən ibarət olan gürcüləri Tiflisə dönübələr. Azərbaycanın milli bir ordu yarat-



Firqə indilik əmrinizdə və Gəncədə qalacaqdır, əfəndim".

Batumda imzalanmış müqavilə əsasında 5-ci Qafqaz diviziyası Gümrü və Qazax istiqamətində iki qrup halında Qazaxa gəldi. Ordu hissələrini qüvvətləndirmək üçün Gəncədə hərbi məktəb, qısamüddətli hərbi kurslar da təşkil edildi. Yaranmış Azərbaycan korpusuna ölkənin hər yerindən könüllülər daxil olurdu.

Bakının düşmən qüvvələrdən azad edilməsi üçün Qafqaz İsləm Ordusu ciddi hazırlıq işləri aparırdı. Ordu müyyəyen hazırlığını başa çatdırıldıqdan sonra Bakıya doğru hərəkət etmək qərarına gəldi. 1918-ci il iyunun 28-də düşmənə endirilən ilk zərbə ilə Qaraməryəm, Göycay, daha sonra Ağsu, Kürdəmir azad edildi. İyul ayının ortalarında isə xilaskar ordu Bakıya iki istiqamətdə, biri Ağsudan Şamaxıya, digəri də dəmir yolu boyu Hacıqabuldan Bakıya doğru irəliləməkdə idi. İyulun 3-də xilaskar türk və azərbaycanlı qüvvələr Bakıya xeyli ya-

xınlaşmışdır. İyulun 31-də səhər artıq onlar Nəvahiyə, axşamüstü isə "Qurd qapısı"na çatdırılar.

Nuru Paşa məhz buradan - "Qurd qapısı" yüksəkliyində dayanan düşmənin müqavimətini qırıb Bakıya daxil olmayı planlaşdırırırdı. Düşmən qüvvələrinin diqqətini yayındırmaq üçün o, şimal istiqamətindən də hückuma keçməyə hazırlaşırırdı. "Qurd qapısı" yüksəklikdə olduğundan buradan düşmənə qarşı döymək çox çətin idi. Lakin Nuru Paşanın başçılıq etdiyi qəhrəman türk əsgərləri bunu bacardılar.

1918-ci il sentyabrın 15-də saat 10:30-da Bakı azad edildi. Bakıdakı qüvvələrin nümayəndələri İran Konsullüğünün nümayəndəsi ilə 5-ci birge cəbhəsinə gələrək danışıqlar aparmağı təklif etdirilər. Bu məlumat Nuru Paşa çatdırıldı və onun razılığı ilə həmin cəbhənin rəhbərliyi Bakıdakı xərici konsulluqların nümayəndələrinin iştirakı ilə heç bir şərt qoymadan şəhərin azad olmasını bəyan etdi. Sentrokaspi və daşnak liderləri Bakını tərk etmək məcburiyyətində qaldılar.



maq imkanı mövcuddur. Əsgərliyə layiq çox insan vardır. Fəqət ordu təşkili üçün paltar, silah və cəbhəxana yoxdur. Paşa həzrətləri bu xüsusda yardım edilməsini rica edir..." .

Üçüncü ordu komandanı Vəhib Paşa Nuru Paşa yazardığı cavab məktubunda bildirirdi: "Azərbaycan hökuməti Müstəqiliyi İslamiyyəsinin tələbi üzərinə İslamları bolşevik təcavüzündən qorumaq üçün müxtəlif qüvvətli bir güclə Qazax üzərindən Gəncə istiqamətində gedəcəyəm. Bu mübrəzənin (taburun) süvarisi Qazax ilə Gəncə arasındakı istasyonları mübarizə edəcəkdir".

1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında bağlanan müqavilələrin 4-cü maddəsinə əsasən, Azərbaycan dövlətinin rəsmi müraciətinə uyğun olaraq Vəhib Paşa 1918-ci il iyunun 7-də bu əmri verdi: "Beşinci Qafqaz Firqəsinin heyətinin Qazax üzərindən Gəncəyə göndərilməsini rica edirəm. Firqənin Ağstafa stansiyasından Gəncəyə qədər qatarla nəqliyyatı üçün indidən hazırlıq buyururraq və bunun üçün lazım olan hər şeyi Qazaxa göndərin.